


Əhatə edilən iqtisadi regionlar

- Bakı
- Abşeron
- Gəncə-Qazax
- Şəki-Zaqatala
- Quba-Xaçmaz
- Aran
- Lənkəran
- Yuxarı Qarabağ
- Dağlıq Şirvan

Seçmə

Seçmə 2009-cu ildə Azərbaycanda aparılmış əhalinin siyahıyaalınması əsasında Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilib. Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilib.



Sorğu alətləri

Ev Təsərrüfatının Sorğu Vərəqəsi:

- Ev təsərrüfatının xarakteristikası
- 0-5 yaşlı uşaqlarda boy, çəki və hemoqlobinin səviyyəsinin ölçülməsi
- 15-49 yaşlı qadınlarda boy, çəki və hemoqlobinin səviyyəsinin ölçülməsi

Qadın Sorğu Vərəqəsi:

- Sosial-demoqrafik xüsusiyyətlər
- Nəsilartırma qabiliyyəti
- Kontrasepsiya
- Hamiləlik, doğuşdan sonrakı qulluq
- Uşağın immunizasiyası və sağlamlığı
- Uşağın və qadının qidalanması
- Ailə vəziyyəti
- Uşaq doğulmasına üstünlük verilməsi
- Ər haqqında əsas məlumat
- Qadınların məşğulluq fəaliyyəti
- QİÇS və cinsi yolla keçən digər xəstəliklər
- Sağlamlıq barədə digər suallar



Buklet Səhiyyə Nazirliyinin İctimai Səhiyyə
və İslahatlar Mərkəzində hazırlanmışdır.



Bakı, AZ1122, H. Zərdabi küç., 96
Tel: 431-60-88, Faks: 430-52-85
office@isim.az www.isim.az

Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS-2011)

Demoqrafiya və Sağlamlıq Sorğusu nədir?

Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) çərçivəsində əhali, sağlamlıq və qidalanma göstəriciləri üzrə məlumat toplanır. Milli səviyyədə keçirilən bu tədqiqat əhali, ev təsərrüfatlarının xüsusiyyətləri, ailə planlaşdırılması, ana və uşağın sağlamlığı, reproduktiv sağlamlıq, QİÇS və digər cinsi yolla keçən xəstəliklər, qidalanma və təhsil haqqında məlumatla təmin edir. 1984-cü ildən dünyanın 85 ölkəsində 240-dan artıq DSS həyata keçirilib.

Sorğunun məqsədi nədir?

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın Tədbirlər Planına (2008-2010-cu illər) əsaslanaraq və BMT-nin Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn, xüsusilə də ana və beş yaşadək uşaq ölümünün azaldılması üzrə vəzifələri nəzərə alaraq 2011-ci ildə həyata keçirilən Demoqrafiya və Sağlamlıq Sorğusu əhəlinin demoqrafiya və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və təhlili üçün zəruri məlumatların toplanılması məqsədini daşıyır.



Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu haqqında məlumat

Demoqrafiya və Sağlamlıq Sorğusunun ölkədə vaxtaşırı keçirilməsi əhəlinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlərin davam etdirilməsi, yoxsulluq səviyyəsinin azaldılması, habelə bununla bağlı BMT-nin qəbul etdiyi “Minilliyin İnkişaf Məqsədləri”ndən irəli gələn vəzifələrin yerinə

yetirilməsi üçün zəruri şərtlərdən biridir.

2011-ci ildə Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS-2011) Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Səhiyyə Nazirliyinin 8 sentyabr 2010-cu il tarixli 70 nömrəli əmri ilə DSS-2011-in keçirilməsi məqsədilə tədbirlərin əlaqələndirilməsi və icrası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə həvalə edilmişdir.

Sorğu zamanı əldə edilən məlumatlar:

- ev təsərrüfatlarının xüsusiyyətləri (cins və yaş tərkibi; içməli su, sanitariya şəraiti, ev təsərrüfatlarının əmlakı)
- sosial-iqtisadi göstəricilər
- antropometriya
- təhsil (məktəbəqədər, orta, texniki və ali təhsil səviyyəsi; təhsil əldə etmək imkanları)
- körpə və 5 yaşadək uşaq ölümü
- uşaqların sağlamlığı (peyvəndlə əhatəlilik, uşaq xəstəlikləri)
- ana sağlamlığı (doğuşa qədər, doğuş zamanı və doğuşdan sonrakı xidmətlərin əlçatanlığı)
- gender münasibətləri və qadınların ailədə səlahiyyətləri
- fertillik, arzu olunan uşaqların sayı, ailə vəziyyəti
- ailə planlaşdırılması
- qidalanma (ana südü ilə qidalanma, mikronutrientlərin istifadəsi və s.)
- yetkinlik yaşına çatanların sağlamlığı (vərəm, anemiya, hipertoniya və s.)
- QİÇS, cinsi yolla keçən xəstəliklər (bilik, münasibət və davranış)

Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu 2006

Azərbaycanda ilk belə sorğu 2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən “Macro International Inc.” tədqiqatların aparılması üzrə beynəlxalq təşkilatla birgə keçirilib. 2011-ci ildə Azərbaycanda keçirilən DSS 2006-cı ildə istifadə olunmuş metodologiyaya əsaslanır. Bu da sorğunun nəticələrinin keçmiş rəqəmlərlə müqayisəsinin aparılmasına zəmin yaradır.

